

AND YERİMİZ - ŞƏHİDLƏR XİYABANI

Xalqın, Vətənin taleyi bir insanın taleyinə
cevirləməlidir.

H.Əliyev,
Ümummilli lider

O gecə elə bil dünya öz məhvərindən ayrılmışdı. Ay da üzlərdəki qan ləkəsini görməsin deyə sanki uzaqlara çəkilib buludlar arasında gizlənmişdi. Beləcə ağır-ağır açılırdı səhər...
Havadan da qan iyi gəlirdi o gün. Qəzəbindən titrəyən insanların gözləri də qan ənağına dönmüşdü elə bil. O gün qan rəngi çökmiş gözlər elə bil dünyani lənətləyirdi. O gün, lənətləyirdi gözləri qan ənağına dönmüş zamanı.

Vətən uğrunda ölüm həyatın davamıdır.
Cambil Cabayev,
Qazax sairi

O gün 1990-ci ilin 20 Yanvar gecəsi idi. Bu tarix qədim insan məskəni olan Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə qəhrəmanlarının şəhid olma günüdür. Bu gün faciə, məglub olma, sinmə günü yox, öz ölkəsinin, xalqının azadlığını, şərəfini, namusunu, qeyrətini və ləyaqətini hər şeydən uca tutan, canını torpaq, Vətən və onun müstəqilliyi yolunda qurban verən, şəhid olub müqəddəslik qazanan Vətən övladlarının ucalıq, elçatmazlıq günüdür.

Bu gündə bütün ölkə əhalisinin böyüyündən kiçiyine kimi hamı axın-axın müqəddəs Şəhidlər xiyabانını ziyarət edir, qışın qarlı-şaxtalı havasında məzarların üstünə təzə-tər gullər, çiçəklər qoyur, ruhlarına dualar oxuyur, baş əyirlər.

Tarixin müxtəlif zamanlarında

əzəli və müqəddəs torpaqlarımızdan özlərinə vətən düzəltmiş ermənilər heç vaxt, heç zaman torpaqlarımıza qarşı uzadıqları çirkin, qan qoxuyan əllərini geri çəkməyiblər. Bizi də bir dəfə də olsun o əlləri nə qətiyyətlə geri itələnmişik, nə də dibindən kəsmişik. Bundan ruhlanan ermənilər 1988-ci ildə rədd edilməyən, kasılmayan həmən əllərini muğamatın beşiyi, xarı bülbülün vətəni olan cənnəti-məkan Qarabağa uzadılar. İndi daha geniş açılmış şəkildə. Eynən diləngi adətiylə.

Hər zaman mərkəzin havadarlığından istifadə edən, ondan yararlanan haylar Qərbi Azərbaycanın əbədi və əzəli sakınlarını min bir iş-gəncələrlə doğma yerlərdən az bir vaxtda qovub çıxardılar. 200 mindən çox insan ev-eşiyindən qovuldu, illərlə diş-dırnağı ilə yığıb-topladı, alın təriyle, əlinin qabarıyla qazandığı var-dövlətini itirib qaçqın, köküne çevrildi-

lər. Yüzlərlə qoca-qadın, uşaq nankor düşmənin gülləsinə tuş gəldi, qar uçqunu altında qaldı, itkin düşdü, dağlarda dondu, dəmir borulara doldurulub ağızı qaynaq edildi.

Azərbaycan xalqı bütün bu baş verənlərə seyrəci kimi baxmadı. Bir nəfər kimi ayaga qalxdı. Respublikanı nümayişlər, totillər dalğası bürüdü. Bütün müəssisələr: fabriklər, zavodlar işini dayandırdı. Azərbaycan Milli Azadlıq mübarizəsinə bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan xalqından, onun Milli Azadlıq Hərəkatından qorxuya düşən SSRİ-nin o vaxtkı rəhbəri M.S.Qorbaçov Sovet hərbi maşınını işe saldı. 1990-cı il 20 Yanvar gecəsi Sovet Or-

mənzillər qarət edilmiş, onların insanlıq ləyaqəti alçaldılmışdır.

Qanlı yanvar gündündə

şəhidlərin sayı 131 nəfər olmuşdur. Həlak olanların 122-si kişi, 5-i qadın, 4-ü uşaqdır. Milli tərkib belədir: 117 azərbaycanlı, 3 yəhudid, 3 tatar, rus, həlak olanlar 4 milis işçisi, 1 "tacili yardım" maşının sürücüsü, 4 yanğınsöndürən, 12 tələbə, 1 aspirant, 3 elmlər doktoru.

Deyirlər tarixdə heç nə unudulmur, heç kim, heç nə yaddan çıxmır. Və heç bir cinayət də



dusunnu xüsusi təyinathlı bölmələri, Daxili Qoşunların Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə qabaqlarına keçənləri, gözləri görənləri əzmək, dağıtmaq, öldürmək, parçalamaq, tapdalamamaq əmri verilmişdi.

Sələfi XI Qızıl Ordudan fərqlənməyən "şanlı" Sovet Ordusu həmin dəhşətli gecədə 137 nəfər günahsız qocanı, qadını, məktəblı uşağı küçədə, evvanda, avtobusda qanına qəltənə elədi. 700-nü yaraladı. 800-dən çoxunu həbs etdi. Bu, insanlıq tarixində öz vətəndaşına, kiçik "qardaş"ına qarşı mərkəzin görünməmiş, ağla gəlməyən iyrəncliyi, vəhşiliyi idı.

Bakı faciəsi on qanlı faciə idi. O günlərdə Kalaşnikov avtomatlarından ağır mərkəzləri dəyişdirilmiş 5,45 çaplı güllələr atılmışdı. Bədənə daxil olanda hərəkət istiqamətini dəyişən belə güllə insani sıradan çıxarmaqla yanaşı, onun ağır-iztirabını qat-qat artırır.

Qanlı yanvar gündündə xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuşdur. Həkim A.Marxyovka öldürülmüşdür.

O gecə ölülərin qiymətli şeyləri ogurlanmış,

cəzasız qalmır. Amma Azərbaycan xalqının qatı düşməni olan M.S.Qorbaçov cəzasız qaldı. Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 Yanvarı Ümumxalq Hüzn Günü kimi qeyd edir. Bakıımızın on uca zirvəsində: Dağüstü parkda uyanan Milli Azadlıq qəhrəmanlarını daim anırıq. Şəhidlər xiyabani hər birimizin and yeridir.

Cox şəhid verən və Cox fədakarlıq göstərən bir ölkə istədiyi səviyyəyə də çata bilər.

Mahatma Qandi,
Hindistan Milli Azadlıq Hərəkatı
rəhbərlərindən biri

Ölkəmizin bütün kənd, qəsəbə və şəhərlərində yüzlərlə şəhidin adına küçə, park, məktəb var. Parklarda, məktəblərdə onların heykəlləri və büstləri qoyulub. Bakının 20 Yanvar dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə 1500 kvadratmetr ərazini əhatə edən abidə-kompleks qurulub. Abidə-kompleks Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun daxili imkanları hesabına inşa olunub. 20

Yanvar Azərbaycan tarixinin ağırli və eyni zamanda ulu öndər Heydər Əliyevin dediyi kimi xalqın öz tarixi qəhrəmanlıq ənənələrinə sadıq olduğunu təsdiqləyən qeyri-adi vətənpərvərlik, igitlik nümunəsidir. Abidənin üzərində həmin gecə müstəqillik uğrunda şəhid olmuş 131 nəfər ölümsüzlük zirvəsinə ucalmış vətən övladının adı qızıl hərflərlə həkk olunmuşdur. Abidə-kompleksin mərkəzində büründən tökülmüş heykəl kompozisiyası da var.

Cox təssüf ki,

insanlıq tarixində misli görünməmiş bu cinayət işi cəzasız qalıb. Doğrudur, 20 Yanvar faciəsinə iki dəfə - 1992-ci və 1994-cü illərdə siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyevin söyleyişində günahkarların adı məlum olub. Amma buna baxmayıaraq, sanki onlar cinayətkar deyillərmiş kimi hələ də azadlıqda gəzirlər. Keçmiş Yugoslavia'da baş vermiş hərbi cinayətin hər bir iştirakçı həbs olunaraq layıqli cəzalarını alıblar. Haradə və nə zaman baş verməsindən asılı olmayaraq, kütləvi insan qətlində səbəb olan günahkarlar cəzalandırılmalıdır. Cox maraqlıdır ki, dünya ictimaiyyəti də insanlığa qarşı cinayət törətmış şəxslərin cəzalandırılmasıyla bağlı məsələlərə həssaslıqla yanaşır. Bəzən halda biz nə üçün susuruq? Niyə başda M.S.Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərliyini bəyənəlxalq məhkəmələrə vermirik? Bəlkə onların ölüb-getməsini gözləyirik? Bunun bizlərə nə faydası?

Bakıda törətdiyi qırğınlarda kifayətlənməyən M.S.Qorbaçov SSRİ-nin bir çox respublikalarında da belə qanlı hadisələr törətdi. Bakı qırğını miqyasına görə ən böyük, amansızı idi. Haqlıyla haqsızı eyni tərəziyə qoyan, hər zaman siyasi maraqlarını gözləyən Nobel komitəsi M.S.Qorbaçovu Nobel sülh mükafatına layiq gördü. O vaxt etiraz edib səsimizi belə qaldırmadıq.

Hamimizə məlumdur ki, Moskvada "Qorbaçov fondu" fəaliyyət göstərir. Nəyə görə həmin fonddan Azərbaycan xalqı üçün konpensasiya almırıq? Axı cinayətkar Qorbaçovdur.

Hər il faciənin ildönümü ilə bağlı tədbirlər keçirilir, ölkənin bütün şəhərlərində, rayonlarında, qəsəbəsində idarə və müəssisələrdə anma mərasimləri qeyd olunur, dünya ictimaiyyətinin diqqətini bu qanlı faciəyə yönəltmək üçün Azərbaycanın xaricdəki səfirliklərində mərasimlər təşkil olunur. "Əbədi Məşəl" önünə Azərbaycan prezidenti əklil qoyur, xarici səfirliklərin nümayəndələri şəhidləri ziyarət edir və Azərbaycan xalqına baş sağlığı verirlər.

Məhərrəm Şəmkirli